



**Azərbaycan Respublikası**  
**Təhsil Nazirliyi**  
**BAKİ DÖVLƏT**  
**UNİVERSİTETİ**  
**Ə M R**  
**№**

**R-07 sayılı 24.01.2018-ci il tarixli əmr**

**Bakı səhəri**

**Məzmunu: Bakı Dövlət Universitetində  
antiplagiat sisteminin tətbiq olunması haqqında**

Bakı Dövlət Universitetində müəllif hüquqlarının qorunması və plagiatla mübarizə məqsədilə Polşanın Plagiat.pl şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu müqaviləyə əsasən Bakı Dövlət Universitetinin [www.plagiat.pl](http://www.plagiat.pl) saytına əlçatanlığı təmin edilmişdir. Bunun nəticəsində Bakı Dövlət Universitetində yerinə yetirilən bakalavr buraxılış işləri, magistrlik dissertasiyaları, fəlsəfə və elmlər doktorluğu dissertasiyaları, dərslər, dərslər vəsaitləri və digər metodiki göstərişlər antiplagiat proqramı vasitəsilə yoxlana biləcəkdir.

Bununla əlaqədar olaraq BDU Elmi Şurasının 20.12.2017-ci il tarixli iclasında “Bakı Dövlət Universitetində Antiplagiat Sistemi üzrə Qaydalar” müzakirə olunaraq qəbul edilmişdir.

Bakı Dövlət Universiteti ilə Plagiat.pl Məhdud Məsuliyyətli Cəmiyyət arasında antiplagiat sisteminin tətbiqi ilə bağlı 16.11.2017-ci il tarixində imzalanmış müqaviləni və BDU Elmi Şurasının 20.12.2017-ci il tarixli iclasının qərarını əsas tutaraq

**ƏMR EDİRƏM:**

1. “Bakı Dövlət Universitetində Antiplagiat Sistemi üzrə Qaydalar” təsdiq edilsin.
2. Bakı Dövlət Universitetində antiplagiat sisteminin administratoru və sistem operatorlarından ibarət antiplagiat komissiyası yaradılsın.
3. Komissiya fəaliyyətə başladıqdan sonra yaranan problemləri araşdırmaq üçün sistem administratorunun təqdimatı əsasında mütəxəssislərdən ibarət işçi qrupunun yaradılması nəzərdə tutulsun.
4. Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı dosent Azad Qurbanov Bakı Dövlət Universiteti üzrə antiplagiat sisteminin administratoru təyin edilsin.
5. Aşağıdakı şəxslər BDU üzrə antiplagiat sisteminin müvafiq fakültələr üzrə operatorları təyin edilsinlər:  
Mexanika-riyaziyyat, Fizika, Biologiya, Kitabxanaçılıq-informasiya, İlahiyyat fakültələri üzrə - Məmmədova Sevda İsrəfil qızı (Kitabxanaların kompüterləşdirilməsi ETL-in elmi işçisi);  
Geologiya, Coğrafiya fakültələri üzrə - Quliyeva Aytən Ağarəhim qızı (Hidrometeorologiya kafedrasının 0,5 ştat müəllimi);

Filologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələri üzrə - Sadıqova Aysən Əsəd qızı (Filologiya fakültəsində tyutor);

Tarix, Tətbiqi riyaziyyat və kibernetika fakültələri üzrə - Əsədov Murad Elçin oğlu (Dünya azərbaycanlıları:tarixi demoqrafiya ETL-in böyük laborantı);

Hüquq fakültəsi üzrə - Aslanov Elnur Zakir oğlu (Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müəllimi);

Kimya, Ekologiya və torpaqşünaslıq fakültələri üzrə - Hüseynov Fətəli Elmar oğlu (Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini);

Sosial elmlər və psixologiya, Jurnalistika, Şərqsünaslıq fakültələri üzrə - Məmmədova Zümrüd Afiq qızı (Sosial elmlər və psixologiya fakültəsinin tyutoru).

**6.** Bakı Dövlət Universitetində yerinə yetirilən bakalavr buraxılış işləri, magistrlik dissertasiyaları, fəlsəfə və elmlər doktorluğu dissertasiyaları, dərslük, dərslük vəsaiti və digər metodiki göstərişlər “Bakı Dövlət Universitetində Antiplagiat Sistemi Üzrə Qaydalar”a uyğun olaraq antiplagiat sistemi vasitəsilə yoxlanılsın.

**7.** Fakültə dekanlarına tapşırılsın ki, son 3 ildə kafedralarda yerinə yetirilən bakalavr buraxılış işləri, magistrlik dissertasiyaları, fəlsəfə və elmlər doktorluğu dissertasiyaları, dərslük, dərslük vəsaiti və digər metodiki göstərişlərin elektron variantlarının Plagiat.pl Sisteminin Məlumatlar Bazasına yerləşdirilməsini təmin etsinlər.

**8.** Müdafiə üçün nəzərdə tutulmuş işlər antiplagiat sistemi üzrə yoxlanılmaq üçün müdafiə gününə ən azı 25 gün qalmış fakültə üzrə təyin olunmuş sistem operatoruna təqdim olunsun.

**9.** Hər bir iş üçün kafedralar üzrə təyin olunmuş operatorlar tərəfindən antiplagiat sisteminin tətbiqi ilə oxşarlıq hesabatı hazırlansın.

**10.** Oxşarlıq hesabatı hazırlandıqdan sonra hər fakültə üzrə təyin olunmuş sistem operatoru bu hesabatı elektron-poçt vasitəsilə və çap olunmuş şəkildə müvafiq dekanlığa təqdim etsin.

**11.** Antiplagiat Komissiyasının müsbət qərarı təqdim olunan işlərin müdafiələrə buraxılması üçün zəruri şərt hesab edilsin.

**12.** Nəzərə alınsın ki, ilkin yoxlamada iş orijinal olmadıqda (buna sübut oxşarlıq hesabatıdır) müəllif işi yenidən işləyərək yoxlamaq üçün təqdim etdikdə gələcək xərclər onun üzərinə düşəcəkdir.

**13.** Müəllifə apelyasiya müraciəti hüququ verilsin.

**14.** Universitet üzrə yaradılmış Apelyasiya Komissiyası apelyasiya müraciəti əsasında 10 (on) iş günü ərzində öz rəyini bildirsin. Apelyasiya müraciəti yalnız 1 (bir) dəfə oluna bilər. Düzgün hazırlanmamış apelyasiya müraciəti Apelyasiya Komissiyasının sədri tərəfindən rədd oluna bilər.

**15.** Bakı Dövlət Universiteti ilə Plagiat.pl Şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsinin yerinə yetirilməsinə nəzarət Bakı Dövlət Universiteti üzrə antiplagiat sisteminin administratoruna tapşırılsın.

**ƏSAS:** Bakı Dövlət Universiteti ilə Plagiat.pl Məhdud Məsuliyyətli Cəmiyyət arasında antiplagiat sisteminin tətbiqi ilə bağlı 16.11.2017-ci il tarixində imzalanmış müqavilə, Rektorun dərkənarı ilə Elm və innovasiyalar üzrə prorektorun təqdimatı, BDU Elmi Şurasının 20.12.2017-ci il tarixli iclas protokolundan çıxarış.

**REKTOR**

**akademik A.M.MƏHƏRRƏMOV**

**Layihəni hazırlayıb:**

Elmi Tədqiqat Hissəsinin rəisi

\_\_\_\_\_prof.İ.M.Əfəndiyeva

**Razılaşdırılıb:**

Tədrisin təşkili və təlim texnologiyaları üzrə  
prorektor

\_\_\_\_\_ prof.İ.N.Əliyeva

Elm və innovasiyalar üzrə prorektor

\_\_\_\_\_prof.A.H.Kazımzadə

Baş mühasib

\_\_\_\_\_F.H.Babayeva

Kadrlar şöbəsinin müdiri vəzifəsini icra edən

\_\_\_\_\_T.F.Əhədova

Baş hüquqşünas

\_\_\_\_\_T.M.Sadıxov

**Bakı Dövlət Universitetinin rektoru  
akademik A.M.MƏHƏRRƏMOVA**

## **TƏQDİMAT**

**Hörmətli Abel müəllim,**

Bildiyiniz kimi, Bakı Dövlət Universitetində müəllif hüquqlarının qorunması və plagiatla mübarizə məqsədilə Polşanın Plagiat.pl şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu müqaviləyə əsasən Bakı Dövlət Universitetinin [www.plagiat.pl](http://www.plagiat.pl) saytına əlçatanlığı təmin edilmişdir. Bunun nəticəsində Bakı Dövlət Universitetində yerinə yetirilən bakalavr buraxılış işləri, magistrlik dissertasiyaları, fəlsəfə və elmlər doktorluğu dissertasiyaları, dərslik, dərs vəsaitləri və digər metodiki göstərişlər antiplagiat proqramı vasitəsilə yoxlana biləcəkdir.

Bununla əlaqədar olaraq BDU Elmi Şurasının 20.12.2017-ci il tarixli iclasında “Bakı Dövlət Universitetində Antiplagiat Sistemi üzrə Qaydalar” müzakirə olunaraq qəbul edilmişdir.

Bakı Dövlət Universiteti ilə Plagiat.pl Məhdud Məsuliyyətli Cəmiyyət arasında antiplagiat sisteminin tətbiqi ilə bağlı 16.11.2017-ci il tarixində imzalanmış müqaviləni və BDU Elmi Şurasının 20.12.2017-ci il tarixli iclasının qərarını əsas tutaraq “Bakı Dövlət Universitetində Antiplagiat Sistemi üzrə Qaydalar”ı təsdiq etməyinizi, aşağıdakı tərkibdə antiplagiat komissiyasının yaradılması və onun fəaliyyətinin tənzimlənməsi haqqında müvafiq sərəncam verməyinizi Sizdən xahiş edirəm.

Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı dosent Azad Qurbanov – BDU üzrə antiplagiat sisteminin administratoru.

Müvafiq fakültələr üzrə antiplagiat sisteminin operatorları:

Mexanika-riyaziyyat, Fizika, Biologiya, Kitabxanaçılıq-informasiya, İlahiyyat fakültələri üzrə - Məmmədova Sevda İsrafil qızı (Kitabxanaların kompüterləşdirilməsi ETL-in elmi işçisi);

Geologiya, Coğrafiya fakültələri üzrə - Quliyeva Aytən Ağarəhim qızı (Hidrometeorologiya kafedrasının 0,5 ştat müəllimi);

Filologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələri üzrə - Sadıqova Aysən Əsəd qızı (Filologiya fakültəsində tyutor);

Tarix, Tətbiqi riyaziyyat və kibernetika fakültələri üzrə - Əsədov Murad Elçin oğlu (Dünya azərbaycanlıları:tarixi demoqrafiya ETL-in böyük laborantı);

Hüquq fakültəsi üzrə - Aslanov Elnur Zakir oğlu (Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müəllimi);

Kimya, Ekologiya və torpaqşünaslıq fakültələri üzrə - Hüseynov Fətəli Elmar oğlu (Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini);

Sosial elmlər və psixologiya, Jurnalistika, Şərqsünaslıq fakültələri üzrə - Məmmədova Zümrüd Afiq qızı (Sosial elmlər və psixologiya fakültəsinin tyutoru).

**Hörmətlə,**

**Elm və innovasiyalar üzrə prorektor**

**prof.A.H.Kazımzadə**